

Gömrük tarifi haqqında

Azərbaycan Respublikasının Qanunu

Fəsil 4. Gömrük rüsumları üzrə güzəştlər

Maddə 19. Tarif güzəştləri və preferensiyaları

19.1. Tarif güzəştləri və preferensiyaları gömrük sərhədindən keçirilən mallar üzrə gömrük rüsumundan azad etmə və gömrük rüsumu dərəcələrinin aşağı salınması, malın preferensial şərtlərlə gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlərdir.

19.2. Mallar üzrə tarif güzəştlərinin verilməsi halları və qaydaları Gömrük Məcəlləsinə, bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir.

19.3. İstehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etmək məqsədi ilə istehsal təyinatlı xammalın və müasir texnologiyanı təmin edən avadanlığın idxalına konkret dövr üçün nəzərdə tutulan tarif güzəştləri tətbiq edə bilər.

19.4. Mallar üzrə tarif preferensiyaları qanunvericilikdə və Azərbaycan Respublikasının xarici ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda həmin ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə qarşılıqlı və ya birtərəfli qaydada tətbiq edilir.

19.5. Mallar üzrə tarif güzəştləri və preferensiyaları bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi xarakter daşıya bilməz.

19.6. Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 20. Gömrük rüsumlarından azad etmə

20.0. Aşağıdakılar gömrük rüsumlarından azad edirlər:

20.0.1. yüklərin, baqajın və sərnişinlərin beynəlxalq daşımalarını həyata keçirən nəqliyyat vasitələri, habelə onların yolboyu, dayanacaqlararası məntəqələrdə normal istismarı üçün zəruri olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq, dərman vasitələri və digər əmlak;

20.0.2. dənizdə balıq ovlayan Azərbaycan Respublikası gəmilərinin və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək üçün gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq, dərman vasitələri və digər əmlak, habelə həmin gəmilərdə gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

20.0.3. xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər qeyri-rezidentlər üçün Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük güzəştləri çərçivəsində gömrük sərhədindən keçirilən mallar;

20.0.4. gömrük ərazisindən çıxarılan və bu əraziyə gətirilən Azərbaycan Respublikasının milli valyutası, xarici valyuta və qiymətli kağızlar;

20.0.5. qanunla müəyyən edilmiş hallarda dövlətin mülkiyyətinə keçirilməli olan mallar;

20.0.6. yardım yükü kimi gətirilən, təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar, habelə məktəblər, məktəbəqədər təhsil müəssisələri və müalicə ocaqları üçün pulsuz dərş vəsaitləri;

20.0.7. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyəçilik məqsədi ilə dövlətlərin və ya beynəlxalq təşkilatların xətti ilə gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;

20.0.8. üçüncü ölkələr üçün nəzərdə tutulan və gömrük ərazisindən gömrük nəzarəti ilə tranzit xüsusi gömrük proseduru altında keçən mallar;

20.0.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar;

20.0.10. gömrük ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri;

20.0.11. yığma idman komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı və malları;

20.0.12. əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər;

20.0.13. mallar (aksizli mallar istisna olmaqla) gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal edildikdə, habelə gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar xüsusi iqtisadi zonadan gömrük ərazisi xaricinə ixrac edildikdə;

20.0.14. xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə gömrük ərazisinə müvəqqəti idxal edildikdə;

20.0.15. gömrük ərazisində mallar xüsusi iqtisadi zonalar arasında idxal və ixrac edildikdə;

20.0.16. Gömrük Məcəlləsi ilə müəyyən edilmiş müvafiq gömrük prosedurlarına əsasən gömrük rüsumundan azad və ya qismən azad olunmuş mallar.

Fəsil 5. Yekun müddəalar

Maddə 21. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu Qanunla müəyyən edilmiş normalardan fərqli normalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan normalar tətbiq edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında

Qərar № 91

Bakı şəhəri, 22 aprel 1998-ci il

Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»nə və «Gömrük Tarifi haqqında» Qanununa uyğun olaraq gömrük tarifləri mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin, ölkədə rəqabətədavamlı məhsulların istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

- ~~1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqdim etdiyi və əlaqədar təşkilatlarla razılaşdırılmış «Gömrük rəsmiləşdirilməsi»nə görə alınan gömrük yığımlarının miqdarı təsdiq edilsin.~~
2. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq aparılsın.
- ~~3. Müəyyən edilsin ki, ixrac olunan mallar, onların növlərindən asılı olmayaraq gömrük ixrac rüsumuna cəlb olunmur.~~
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının «Gömrük Tarifi haqqında» Qanununun 33-cü maddəsinə uyğun olaraq aşağıdakılar gömrük idxal rüsumuna cəlb olunmur:

~~4.1. birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus olan müəssisənin yaradılması üçün gətirilən əmlak;~~

~~4.2. xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi işçilərinin yalnız öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (respublikaya qoyulmuş investisiyanın dəyəri və miqdarı, habelə iş görənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);~~

4.3. Beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları əvəzsiz maliyyə və texniki yardımları, qrantlar, kreditlər və bərcəlar, həmçinin bu kreditlər və bərcəlar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı hesabına idxal olunan mallar;

4.4. təmənnasız paylanılması üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən gətirilən mallar;

4.5. fəvqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fəvqəladə Hallar Üzrə Dövlət Komissiyasının təsdiqedicisi sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar;

4.6. neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin Azərbaycan Respublikasının Dövlət Neft Fonduna və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar;

4.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin, güllə və gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi «102» xidmətinə — Zəng Mərkəzi Sistemində (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, dəniz səviyyəsindən 1300 metrədən hündürlükdə yerləşən dağlıq ərazilərdə turizm sahəsində olan investisiya layihələrinin həyata keçirilməsi üçün, ehtiyaclarını yerli xammal və materiallar hesabına ödəmək mümkün olmadıqda, layihə çərçivəsində idxal edilən mallar;

4.8. lizinq müqaviləsinin obyektinə olan qanunvericiliklə müəyyən edilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal gömrük rüsumundan azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı təsdiq edilsin (əlavə olunur);

4.11. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə);

4.13. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların

yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr;

4.14. Xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla);

4.15. milli yığma komandaların hazırlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları;

4.15. Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal olunan taxıl və taxıl emalı məhsulları;

4.16. «Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında idxal gömrük rüsumundan azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə Siyahısı» təsdiq edilsin (əlavə olunur);

4.17. «Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumundan azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı» təsdiq edilsin (əlavə olunur);

~~4.18. Beynəlxalq standartlara cavab verən su nəqliyyat vasitələrini istehsal edən strateji əhəmiyyətli sənaye müəssisələrinin tikintisi üçün layihə çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsdiqedicisi sənədləri əsasında idxal olunan mal və avadanlıqlar (2014-cü il yanvarın 1-dək qüvvədədir);~~

4.19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən alınan qeydiyyat şəhadətnamələri, sürücülük vəsiqələri, qeydiyyat nişanları, xidmətlə bağlı digər blanklar və büdcə vəsaiti hesabına idxal olunan avadanlıqlar.

~~4.20. İstehsal gücü gündə 5000 (beş min) ton klinker və ya ildə 2 (iki) milyon ton sement təşkil edən və API (American Petroleum Institute) standartlarına cavab verən quyru tamponaj sementi istehsal edən sement zavodlarının tikintisi üçün layihə çərçivəsində idxal olunan mallar, materiallar və avadanlıqlar (2014-cü il yanvarın 1-dək qüvvədədir).~~

4.21. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl.

4.22. «Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedicisi sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal

edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı» təsdiq edilsin (əlavə olunur).

4.23. «Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedicisi sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı» təsdiq edilsin (əlavə olunur).

~~5. Müəyyən edilsin ki, mənşə ölkəsindən asılı olmayaraq bu qərarın «Azərbaycan Respublikası ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri» barədə əlavəsində göstərilən mallara idxal gömrük rüsumu onların Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturasına uyğun kodlar üzrə müvafiq dərəcələrlə, həmin əlavədə göstərilməyən digər mallara isə gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu tətbiq olunur.~~

6. Müəyyən edilsin ki, dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların, hüquqi və fiziki şəxslərin xətti ilə təmənnasız paylanması üçün humanitar yardım kimi gətirilən malların gömrük rəsmiləşdirilməsində, həmin malları gətirən humanitar təşkilatlar Azərbaycan Respublikası ərazisində mövcud qaydada qeydiyyatdan keçməsi barədə sənədi, digər hüquqi və fiziki şəxslər isə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığını gömrük orqanlarına təqdim etməlidirlər.

~~7. Azərbaycan Respublikasının xarici dövlətlərlə azad ticarət və kooperasiya haqqında sazişlərində malların idxalına gömrük idxal rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi nəzərdə tutulduqda, idxal olunan mallara gömrük idxal rüsumu tətbiq edilmir.~~

8. Müəyyən edilsin ki, bu Qərarın 4.1; 4.2; 4.3 və 4.4 yarımbəndlərində göstərilən malların sərbəst tədavülə buraxılması üçün, həmin mallar yenidən bəyan olunmalı və gömrük idxal rüsumları ödənilməlidir. Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.

Bu bəndin icrasına nəzarət Dövlət Gömrük Komitəsi, Ticarət Nazirliyi və Baş Dövlət Vergi Müfəttişliyi, büdcə təşkilatları üzrə isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

9. İdxal əməliyyatları üzrə alınan gömrük rüsumlarının dövlət büdcəsinə tam həcmdə və vaxtında köçürülməsi Dövlət Gömrük Komitəsi və müvəkkil banklar tərəfindən təmin edilsin.

10. Dövlət Gömrük Komitəsi bu Qərarın icrası ilə əlaqədar müvafiq təlimatlar hazırlasın, Maliyyə Nazirliyi ilə razılaşdıraraq mövcud qaydada təsdiq etsin və zəruri tədbirlər həyata keçirsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarı, həmin qərarın 9-cu bəndi istisna olmaqla və 1997-ci il 15 iyul tarixli 79 nömrəli qərarı, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 1998-ci il 5 avqust tarixli 167 nömrəli qərarının 1-ci bəndinin 5-ci və 6-cı abzasları və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 1998-ci il 30 oktyabr tarixli 218 nömrəli qərarının 1-ci bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aid olan hissələri qüvvəsini itirmiş hesab edilsin.

12. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASI-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Topplusu»nda dərc olunmuşdur (30 aprel 1998-ci il, № 4, maddə 299) («VneshExpertService» LLC).

*5 avqust 1998-ci il tarixli, 167 nömrəli; 30 oktyabr 1998-ci il tarixli, 218 nömrəli; 27 fevral 1999-cu il tarixli, 25 nömrəli; 25 may 2000-ci il tarixli, 94 nömrəli; 6 iyul 2000-ci il tarixli, 112 nömrəli; 15 avqust 2000-ci il tarixli, 138 nömrəli; 7 sentyabr 2000-ci il tarixli, 164 nömrəli; 25 sentyabr 2000-ci il tarixli, 173 nömrəli; 26 sentyabr 2000-ci il tarixli, 174 nömrəli; 26 oktyabr 2000-ci il tarixli, 195 nömrəli; 12 aprel 2001-ci il tarixli, 80 nömrəli; 13 avqust 2001-ci il tarixli, 138 nömrəli; 15 aprel 2002-ci il tarixli, 65 nömrəli; 27 aprel 2002-ci il tarixli, 71 nömrəli; 31 yanvar 2005-ci il tarixli, 12 nömrəli; 1 fevral 2006-cı il tarixli, 31 nömrəli; 6 aprel 2006-cı il tarixli, 97 nömrəli; 26 iyul 2006-cı il tarixli, 185 nömrəli; 1 iyul 2008-ci il tarixli, 150 nömrəli; 25 iyul 2008-ci il tarixli, 168 nömrəli; 14 sentyabr 2009-cu il tarixli, 138 nömrəli; 15 sentyabr 2009-cu il tarixli, 140 nömrəli; 1 dekabr 2009-cu il tarixli, 186 nömrəli; 22 dekabr 2009-cu il tarixli, 196 nömrəli; 16 iyul 2010-cu il tarixli, 141 nömrəli; 13 dekabr 2010-cu il tarixli, 232 nömrəli; 25 yanvar 2011-ci il tarixli, 17 nömrəli; * 1 avqust 2011-ci il tarixli, 124 nömrəli; 24 yanvar 2012-ci il tarixli, 16 nömrəli; * 19 iyul 2012-ci il tarixli, 153 nömrəli; 19 oktyabr 2012-ci il tarixli, 239 nömrəli; 8 noyabr 2013-cü il tarixli, 323 nömrəli (dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir); 25 aprel 2014-cü il tarixli, 112 nömrəli (Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 10 il müddətində qüvvədədir); 10 iyul 2015-ci il tarixli, 264 nömrəli (Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 7 (yeddi) il müddətində qüvvədədir) Qərarlara əsasən dəyişikliklər və əlavələrlə («VneshExpertService» LLC).*

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli,
12 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal gömrük rüsumundan azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı

XİF ƏN-in kodu	Mal mövqələrinin adları
1	2
842481	-- kənd təsərrüfatı və bağçılıq üçün:
842481 1000	--- suvarma qurğuları
	--- digərləri:
842481 3000	--- daşınan qurğular
	---- digərləri:
842481 9100	----- traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular
842481 9900	----- digərləri
8428 20 300 0	--- xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər
8428907100	----- kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular
8429	Buldozərlər, dönməz və dönər kavahınlarla, qreyderlər və planirovşiklər, skreperlər, mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər, toxaclayıcı və yolbasan maşınlar, özügedən:
	- buldozərlər, dönməz və dönər kavahınlarla:
8429 1 1 00	-- tırtıllı:
8429 1 1 001 0	--- gücü 250 a.g (at gücü)-dən çox
8429 1 1 002 0	--- gücü 400 a.g. və çox, -50° C və aşağı hava temperaturlarında işləmək üçün nəzərdə tutulan
8429 110090	--- digərləri
8429 190000	-- digərləri
8429 20 00	- qreyderlər və planirovşiklər:
8429 20 001 0	- qreyderlər, gücü 350 a.g. və çox

8429 20 009 0	- digərləri
8429 30 000 0	- skreperlər
8429 40 900 0	- toxaclayıcı maşınlar
	- mexaniki kürəklər, ekskavatorlar və birçalovlu yükləyicilər:
8429 51	- frontal birçalovlu yükləyicilər:
842951 1000	--- yeraltı işlər üçün xüsusi hazırlanmış yükləyicilər
	--- digərləri:
8429519100	--- birçalovlu tırtıllı yükləyicilər
8429 51 990 0	--- digərləri
8429 52	-- tamdönər maşınlar:
842952 1000	--- tırtıllı ekskavatorlar
8429 52 900 0	--- digərləri
8429 59 000 0	-- digərləri
8432	Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün; qazon və ya idman meydançaları üçün katoklar:
8432 10	- kotanlar:
8432 10 100 0	-- gavahtılı
8432 10 900 0	-- digərləri
	- dırmıqlar, kətmənlər, kultivatorlar, alaqaqaran, kərkilər:
8432 21 000 0	-- diskli dırmıqlar
8432 29	-- digərləri:
8432291000	--- kətmənlər və kultivatorlar
8432 29 300 0	--- dırmıqlar
8432 29 500 0	--- torpaq frezləri
8432 29 900 0	--- digərləri
8432 30	- toxumsəpən, əkən və şitilbasdıran maşınlar:
	-- toxumsəpən:
8432 30 110 0	--- mərkəzi ötürücüsü olan dəqiq səpin aparən toxumsəpən
8432 30 190 0	--- digərləri
8432 30 900 0	-- əkən və şitilbasdıran maşınlar
8432 40	- üzvi və mineral gübrə səpələyiciləri və paylayıcıları:
8432 40 100 0	-- mineral və ya kimyəvi gübrələrin paylanması üçün
8432 40 900 0	-- digərləri
8432 80 000 0	- digər maşın
8432 90 000 0	- hissələri

8433	Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, presləyici-toplayıcılar, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər və qazonbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya çıxış edilməsi üçün maşınlar:
	- qazonlar, parklar və ya idman meydançaları üçün otkəsən maşınlar:
8433 11	-- motorlu, horizontal səth üzərində fırlanan kəsici hissə ilə:
8433 11 1000	--- elektrikle işləyən
	--- digərləri:
	--- özügedən:
8433 11 5100	----- oturacaqlı
8433 11 590 0	----- digərləri
8433 11 900 0	---- digərləri
8433 19	-- digərləri:
	--- mühərrikli:
8433 19 1000	---- elektrikle işləyən
	---- digərləri:
	----- özügedən:
8433 19 510 0	----- oturacaqlı
8433 19 590 0	----- digərləri
8433 19 700 0	----- digərləri
8433 19 900 0	--- mühərriksiz
8433 20	- otbiçənlər, traktorlara bərkidilənlər daxil olmaqla, digərləri:
8433 20 100 0	- mühərrikli
	-- digərləri:
	--- traktor üçün, asma və ya yedəkli:
8433205100	---- horizontal səth üzərində fırlanan kəsici hissə ilə
8433 20 590 0	---- digərləri
8433 20 900 0	--- digərləri
8433 30	- küləş tədarükü üçün digər maşınlar:
8433301000	-- otçevirən, yan dırmıqları və samanqarışdırıcılar
8433 30 900 0	-- digərləri
8433 40	- küləş və samandan kipbağlayan preslər, presləyici-yığıcılar daxil olmaqla:

8433 40 100 0	-- presləyici-yığıcılar
8433 40 900 0	-- digərləri
	- məhsul yığımı üçün digər maşınlar; taxıldöyən maşın və mexanizmlər:
8433 51 000 0	-- taxılıyığan kombaynlar
8433 52 000 0	-- digər taxıldöyən maşın və mexanizmlər
8433 53	-- köklərin və ya meyvəköklülərin yığılması üçün maşınlar:
8433 53 100 0	--- kartofqazıyan və kartofyığan maşınlar
8433 53 300 0	--- çuğundurun tağını kəsən maşınlar və çuğunduryığan maşınlar
8433 53 900 0	--- digərləri
8433 59	-- digərləri:
	--- silosyığan kombaynlar:
8433 59 110 0	---- özügedən
8433591900	---- digərləri
8433 59 300 0	--- üzümyığan kombaynlar
8433 59 800 0	--- digərləri
8433 60 000 0	- yumurta, meyvə və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar
8433 90 000 0	- hissələri
8434	Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar:
8434 10 000 0	- sağıcı qurğu və aparatları
8434 20 000 0	- südün emalı və təkrar emalı üçün avadanlıqlar
8434 90 000 0	- hissələri
8435	Preslər, xırdalayıcılar və şərəbçilik, sidr, meyvə şirələri və digər içkilərin istehsalı üçün analoji maşınlar:
8435 100000	- avadanlıqlar
8435 90 000 0	- hissələr
8436	Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər:
8436100000	- heyvan yemi hazırlanması üçün maşın və mexanizmlər
	- quşçuluq üçün avadanlıqlar; inkubatorlar və bruderlər:
8436 21 0000	-- inkubatorlar və bruderlər

8436 29 000 0	-- digərləri
8436 80	- digər avadanlıqlar:
8436 80 100 0	-- meşə təsərrüfatı üçün maşın və avadanlıqlar
	-- digərləri:
8436 80 910 0	--- avtomişarlar
8436 80 990 0	--- digərləri
	- hissələr:
8436 91 000 0	-- quşçuluq və ya inkubatorlar və bruderlər üçün avadanlıqlar
8436 99 000 0	digərləri
8437	Toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa:
8437 10 000 0	- toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar
8437 80 000 0	- digər avadanlıqlar
8437 90 000 0	- hissələri
8438	Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya buxarlanmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa:
8438 10	- çörək-bulka məmulatları, makaron, spagetti və ya analoji məmulatların hazırlanması üçün avadanlıqlar:
8438 101000	-- çörək-bulka məmulatlarının istehsalı üçün avadanlıqlar
8438 109000	-- makaron, spagetti və ya analoji məhsulların istehsalı üçün avadanlıqlar
8438 20 000 0	- qənnadı sənayesi, kakao tozu və ya şokolad istehsalı üçün avadanlıqlar
8438 30 000 0	- şəkər sənayesi üçün avadanlıqlar
8438 40 000 0	- pivəbişirmə sənayesi üçün avadanlıqlar
8438 50 000 0	- ət və quş emalı üçün avadanlıqlar
8438 60 000 0	- meyvə, qoz-fındıq və ya tərəvəz emalı üçün avadanlıqlar
8438 80	- digər avadanlıqlar:
843880 1000	-- çay və kofe emalı üçün
	-- digərləri:

8438 80 910 0	--- içki hazırlanması və ya istehsalı üçün
8438 80 990 0	--- digərləri
8438 90 000 0	- hissələr
8701	Traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa):
8701 10 000 0	- yanaşı gedən sürücü tərəfindən idarə olunan traktorlar
8701 20	- yarımqoşqular üçün təkərli traktorlar:
8701 20 10	-- təzələri:
8701 20 101 0	--- yəhərli dartıcılar
8701 20 109 0	--- digərləri
8701 20 90	-- istismar olunmuş:
8701 20 901 0	--- yəhərli dartıcılar
8701 20 909 0	--- digərləri
8701 30	- tırtıllı traktorlar:
8701 30 100 0	-- xizək trasları (yolları) çəkmək üçün
8701 30 900 0	-- digərləri
8701 90	- digərləri:
	-- kənd təsərrüfatı işləri üçün traktorlar (yanaşı gedən sürücü tərəfindən idarə olunan traktorlardan başqa) və meşə təsərrüfatı üçün traktorlar, təkərli:
	--- təzələri, mühərriklərinin gücü:
8701 90 110 0	---- 18 kVt-dan çox olmayan
8701 90 200 0	---- 18 kVt-dan yuxarı, lakin 37 kVt-dan çox olmayan
8701 90 250 0	---- 37 kVt-dan yuxarı, lakin 59 kVt-dan çox olmayan
8701 90 3100	---- 59 kVt-dan yuxarı, lakin 75 kVt-dan çox olmayan
8701 90 350 0	---- 75 kVt-dan yuxarı, lakin 90 kVt-dan çox olmayan
8701 90 3900	---- 90 kVt-dan yuxarı
8701 90 500 0	--- istismar olunmuş
8701 90 900 0	-- digərləri

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 13 dekabr tarixli,
232 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicə sənədi əsasında idxal gömrük rüsumundan azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin

**mal nomenklaturası (XİF MN) üzrə
Siyahısı**

<i>XİF MN-in kodu</i>	<i>Mal mövqelərinin adları</i>
<i>1</i>	<i>2</i>
8419 89 989 0	<i>Temperatur dəyişmə prosesi ilə işləyən laborator avadanlığı</i>
8479 89 970 0	<i>Laboratoriya üçün digər xüsusi təyinatlı mexaniki qurğular və maşınlar</i>
8514 10 800 0	<i>Laborator müqavimət sobaları</i>
8542 31 900 0	<i>Digər prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər</i>
8543 20 000 0	<i>Signal generatorları</i>
8543 70 900 9	<i>Fərdi funksiyaları olan digər aparaturlar</i>
8543 90 000 9	<i>Fərdi funksiyaları olan aparaturların hissələri</i>
9001 90 000 0	<i>Digər optik elementlər</i>
9002 19 000 0	<i>Digər obyektivlər</i>
9002 20 000 0	<i>Optik süzgəclər</i>
9002 90 000 9	<i>Digər optik elementlər</i>
9006 30 000 0	<i>Xüsusi olaraq sualtı çəkiliş və aerofotoçəkiliş kameraları</i>
9011 10 100 0	<i>Yarımkəçirici lövhələrin və ya fotoşablonların manipulyasiya və ya yerdəyişməsi üçün xüsusi işlənmiş avadanlıqla təchiz olunmuş stereoskopik mikroskoplar</i>
9011 10 900 0	<i>Digər stereoskopik mikroskoplar</i>
901120 100 0	<i>Yarımkəçirici lövhələrin və ya fotoşablonların manipulyasiya və ya yerdəyişməsi üçün xüsusi işlənmiş avadanlıqla təchiz olunmuş mikrofotoqrafiya üçün mikroskoplar</i>
9011 20 900 0	<i>Digər mikrofotoqrafiya, mikroçəkiliş və ya mikroproyeksiyalama üçün mikroskoplar</i>
9011 80 000 0	<i>Digər mikroskoplar</i>
9012 10 100 0	<i>Yarımkəçirici lövhələrin və ya fotoşablonların manipulyasiya və ya yerdəyişməsi üçün xüsusi işlənmiş avadanlıqla təchiz olunmuş elektron mikroskoplar</i>
9012 10 900 0	<i>Digər elektron mikroskoplar</i>
9013 20 000 0	<i>Lazerlər, lazer diodlarından başqa</i>
9013 80 900 0	<i>Digər optik cihaz və alətlər</i>
9014 20 200 0	<i>İnersiyalı naviqasiya sistemləri</i>
9014 20 800 0	<i>Aeronaviqasiya və ya kosmos naviqasiyası üçün digər cihaz və</i>

	<i>alətlər</i>
9015 80 110 0	<i>Meteoroloji, hidroloji və geofiziki elektron cihaz və avadanlıqlar</i>
9015 80 190 0	<i>Meteoroloji, hidroloji və geofiziki digər cihaz və avadanlıqlar</i>
9015 80 910 0	<i>Geodeziya, topoqrafiya, kartoqrafiya və ya nivelirləmədə istifadə olunan cihaz və avadanlıqlar; hidroqrafik cihazlar</i>
9015 80 930 0	<i>Meteoroloji, hidroloji və geofiziki cihaz və avadanlıqlar</i>
9015 90 000 0	<i>Geodezik və ya topoqrafik (fotoqrammetrik cihazlar daxil olmaqla), hidroqrafik, okeanoqrafik, hidroloji, meteoroloji və ya geofiziki alətlərin (kompaslardan başqa) məsafəölçənlərin hissə və ləvazimatları</i>
9016 00 100 0	<i>Laborator tərəzilər</i>
9017 80 900 0	<i>Digər ölçü alətləri</i>
9022 19 000 0	<i>Rentgen şüalanmalarının təsirinə əsaslanan digər aparatlar</i>
9022 29 000 0	<i>Alfa-, beta- və ya qamma- şüalanmalarının təsirinə əsaslanan digər aparatlar</i>
9024 80 100 0	<i>Materialların bərkliyini, möhkəmliyini, sıxılmasını, elastikliyini və ya digər mexaniki xüsusiyyətlərini sınaqdan keçirmək üçün digər elektron maşın və cihazlar</i>
9024 80 910 0	<i>Tekstil materialların, kağızın və kartonun sınaqdan keçirilməsi üçün qeyri-elektron maşın və cihazlar</i>
9024 80 990 0	<i>Digər materialların sınaqdan keçirilməsi üçün qeyri-elektron cihaz və maşınlar</i>
9025 19 200 0	<i>Başqa cihazlarla birləşdirilməmiş termometr və pirometrlər</i>
9025 19 800 0	<i>Qeyri-elektron termometr və pirometrlər</i>
9025 80 400 0	<i>Elektron barometrlər, hiqrometrlər və psixrometrlər</i>
9025 80 800 0	<i>Qeyri-elektron barometrlər, hiqrometrlər və psixrometrlər</i>
9026 20 800 0	<i>Təzyiqin ölçülməsi və ya ona nəzarət üçün qeyri-elektron cihaz və aparatlar</i>
9026 80 200 0	<i>Digər dəyişən səciyyələrinin ölçülməsi və ya ona nəzarət üçün elektron cihazlar və ya aparatlar</i>
9026 80 800 0	<i>Digər dəyişən səciyyələrinin ölçülməsi və ya ona nəzarət üçün qeyri-elektron cihazlar və ya aparatlar</i>
9026 90 000 0	<i>Maye və ya qazların məsrəfinin, səviyyəsinin ölçülməsi və ya onlara nəzarət üçün cihaz və aparatların hissə və ləvazimatları</i>
9027 10 100 0	<i>Elektron qaz və ya tüstü analizatorları</i>
9027 10 900 0	<i>Qeyri-elektron qaz və ya tüstü analizatorları</i>
9027 20 200 0	<i>Xromatoqraflar, elektroforez üçün cihazlar</i>
9027 30 000 0	<i>Optik şüalanmanın təsirinə əsaslanan spektrometrlər, spektrofotometrlər, spektroqraflar (ultrabənövşəyi, spektrin</i>

	<i>görünən hissələri, infraqırmızı)</i>
9027 50 000 0	<i>Optik şüalanmanın təsirinə əsaslanan digər cihaz və aparatlar (ultrabənövşəyi, spektrin görünən hissələri, infraqırmızı)</i>
9027 80 100 0	<i>Eksponometrlər</i>
9027 80 170 0	<i>Fiziki və kimyəvi analizlər üçün digər elektron cihaz və aparaturlar</i>
9027 80 910 0	<i>Viskozimetrlər, məsaməliliyi və genişlənməni ölçmək üçün cihazlar</i>
9027 80 970 0	<i>Fiziki və kimyəvi analizlər üçün digər cihaz və aparatura</i>
9027 80 110 0	<i>pH-metrlər, rH-metrlər və elektrokeçiriciliyi ölçmək üçün digər aparatura</i>
9027 90 500 0	<i>9027 20-9027 80 yarımövqələrdəki aparaturların hissə və ləvazimatları</i>
9030 10 000 0	<i>İonlaşdırıcı şüalanmanın aşkar edilməsi və ya ölçülməsi üçün cihaz və aparatura</i>
9030 20 100 0	<i>Elektron-şüalı ossiloqraflar və ossiloskoplar</i>
9030 20 500 0	<i>Elektron ossiloqraflar və ossiloskoplar</i>
9030 20 900 0	<i>Qeyri-elektron və qeyri-elektron şüalı ossiloqraflar və ossiloskoplar</i>
9030 31 000 0	<i>Gərginliyin, cərəyan gücünün, müqavimətin və ya gücün ölçülməsi və ya ona nəzarət üçün yazı qurğusu olmayan universal ölçü cihazları və aparatura</i>
9030 32 000 0	<i>Gərginliyin, cərəyan gücünün, müqavimətin və ya gücün ölçülməsi və ya ona nəzarət üçün yazı qurğusu olan universal ölçü cihazları və aparatura</i>
9030 33 300 0	<i>Yazı qurğusu olmayan gərginliyin, cərəyan gücünün, müqavimətin və ya gücün ölçülməsi üçün və ya ona nəzarət üçün elektron cihaz və aparatura</i>
9030 33 910 0	<i>Qeyri-elektron voltmetrlər</i>
9030 33 990 0	<i>Yazı qurğusu olmayan gərginliyin, cərəyan gücünün, müqavimətin və ya gücün ölçülməsi üçün və ya ona nəzarət üçün digər cihaz və aparatura</i>
9030 40 000 9	<i>Xüsusi olaraq telekommunikasiya üçün nəzərdə tutulmuş cihaz və aparatura</i>
9030 82 000 0	<i>Yarımkəçirici lövhə və ya cihazların ölçülməsi və ya yoxlanması üçün digər cihaz və aparatura</i>
9030 89 300 0	<i>Digər ölçü və nəzarət üçün elektron cihaz və aparatura</i>
9030 89 900 0	<i>Digər qeyri-elektron ölçü və nəzarət üçün cihaz və aparatura</i>
9031 20 000 0	<i>Sınaq stendləri</i>

903149 900 0	Digər optik cihaz və avadanlıqlar
9031 80 320 0	Yarımkəçirici lövhələrin və qurğuların yoxlanması və ya yarımkəçirici qurğuların istehsalında istifadə olunan fotomaskaların və ya fotoşablonların yoxlanması üçün geometrik kəmiyyətlərin ölçülməsi və ya nəzarəti üçün digər elektron cihaz, qurğu və maşınlar
9031 80 340 0	Digər məqsədlər üçün geometrik kəmiyyətlərin ölçülməsi və ya nəzarəti üçün elektron cihaz, qurğu və maşınlar
9031 80 380 0	Qeyri-geometrik kəmiyyətlərin ölçülməsi və ya nəzarəti üçün digər elektron cihaz, qurğu və maşınlar
9031 80 910 0	Geometrik kəmiyyətlərin ölçülməsi və ya nəzarəti üçün qeyri-elektron cihaz, qurğu və maşınlar
9031 80 980 9	Qeyri-geometrik kəmiyyətlərin ölçülməsi və ya nəzarəti üçün qeyri-elektron cihaz, qurğu və maşınlar
9032 10 200 0	Elektron termostatlar
9032 10 810 0	Elektrik işəsalma qurğusu ilə qeyri-elektron termostatlar
9032 10 890 0	Digər qeyri-elektron termostatlar
9032 89 000 9	Avtomatik tənzimlənmə və ya idarə üçün digər cihaz və aparatlar, hidravlik və pnevmatik istisna olmaqla

QEYD: 2016-cı il yanvarın 1-dək qüvvədədir.

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 25 yanvar tarixli,
17 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrükrusumundan azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı

XİF MN-inkodu	Mal mövqelərinin adları
1	2
Qrup 01-dən	
010210	Safqanlı cins iribuynuzlu heyvanlar
0104101000	Safqanlı cins qoyunlar
0104201000	Safqanlı cins keçilər
010511	Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqları (<i>Gallus domesticus</i>)
Qrup 12-dən	

1201001000	<i>Əkin üçün soya paxlalı bitkilər</i>
1206001000	<i>Əkin üçün günəbaxan toxumu</i>
1209100000	<i>Əkin üçün şəkər çuğunduru toxumu</i>
1209221000	<i>Əkin üçün qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.)</i>
1209296000	<i>Əkin üçün yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)</i>
Qrup 31	<i>Gübrələr</i>
Qrup 38-dən	
3808-dən	<i>Kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 mal mövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa)</i>
Qrup 84-dən	
8419310000	<i>Kənd təsərrüfatı məhsulları üçün quruducular</i>
8421110000	<i>Süd separatorları</i>
8421210001	<i>Qida sənayesində istifadə edilən suyun süzülməsi və ya təmizlənməsi üçün qurğu və avadanlıqlar</i>
8422200001	<i>Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər qabların yuyulması və qurudulması üçün avadanlıqlar</i>
8422909001	<i>Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri</i>
842481	<i>Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular, daşınan və digər qurğular</i>
8428203000	<i>Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər</i>
8428907100	<i>Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular</i>
8432	<i>Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 0 mal mövqeyində sinifləşən qazon və ya idman meydançaları üçün katoklar istisna olmaqla)</i>
843320	<i>Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, press-çəşidləyici, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya kalibrlənməsi üçün maşınlar</i>
843330	
843340	
8433510000	
8433520000	
843353	
843359	

8433600000 8433900000	
8434	<i>Sağıcı qurğu və aparatları, südüün emalı və təkrar emalı üçün avadanlıqlar</i>
8436	<i>Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər</i>
8437	<i>Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa</i>
8438	<i>Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa</i>

2011-ci il martın 1-dən qüvvəyə minir və altı il müddətində qüvvədədir.

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 25 aprel tarixli
112 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedicisi sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə

Siyahısı

<i>XİFMN üzrə kodu</i>	<i>Mal mövqelərinin adları</i>
<i>1</i>	<i>2</i>
<i>Qrup 39-dan</i>	
<i>3917 21 900 9</i>	<i>İstilik nasoslari üçün polietilen boru zondlar</i>
<i>3926 90 970 9</i>	<i>İstilik nasoslari üçün U-tipli plastik zondların ucluqları</i>

Qrup 70-dən	
7007 19 800 0 7007 29 000 0	Günəş panellərinin və LED lampaların istehsalı üçün qoruyucu möhkəmləndirilmiş şüşə qatları
7011 10 000 0	Günəş panellərinin və LED lampaların istehsalı üçün şüşələr
Qrup 73-dən	
7306 90 000 0	Kiçik su elektrik stansiyaları üçün borular
7308 90 100 0	Kiçik su elektrik stansiyaları üçün şlüz qapılar
7308 90 990 0	Külək enerjili elektrik qurğuları üçün qara metaldan nərdivan qoyulan meydança, metal konstruksiyalar
7311 00 990 0	Biokütlə qurğuları üçün qazqolder, resiver çənləri
7312 10 830 0	Ölçü müşahidə stansiyaları üçün diametri 12-24 mm olan trosalar
7326 90 980 0	Ölçü müşahidə stansiyaları üçün günəş panellərinin sıxacları, trosalar üçün xamutlar və sıxaclar
Qrup 76-dən	
7610 90 900 0	Günəş panellərinin və LED lampaların istehsalı üçün günəş panellərinin quraşdırılma hissələri (çərçivələr-alüminium profillər)
Qrup 84-dən	
8402 19 900 0	Günəş elektrik və günəş istilik stansiyaları üçün buxar generatorları
8404 20 000 0	Geotermal stansiyalar üçün buxarlandırıcı kondensatorlar
8406 82 000 0	Günəş elektrik, günəş istilik və geotermal stansiyalar üçün buxar turbinləri
8410 11 000 0 8410 12 000 0 8410 90 000 0	Gücü 10 000 kVt-dan çox olmayan hidravlik turbinlər və su təkərləri, onların hissələri
8413	Kiçik su elektrik stansiyaları və biokütlə qurğuları üçün dişli çarxlı, fekal, istilik və mərkəzdənqaçma nasoslari
8414	Biokütlə qurğuları və kiçik su elektrik stansiyaları üçün qaz kompressorları, vintli kompressorlar, porşenli kompressorlar
8417 80 700 0	Biokütlə qurğuları üçün xüsusi soba
8419 19 000 0 8419 31 000 0 8419 39 000 0	Günəş kollektorları, geotermal stansiyalar və biokütlə qurğuları üçün qızdırıcılar, peyin quruducuları, isitmə cihazları, kondensatorlar, bivalent boylerlər, günəş panellərinin və LED lampaların istehsalı üçün soyuducu radiatorlar, günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentradorlar

8419 50 000 9	
8419 89 989 0	<i>Biokütlə qurğuları üçün bioreaktor</i>
8421 19 700 0	<i>Biokütlə qurğuları üçün peyin separatorları</i>
8422 40 000 0	<i>Biokütlə qurğuları üçün duru peyinin qablaşdırılması üçün avadanlıq</i>
8424 30 010 0	<i>Günəş modulları şüşələrinin yuyulması üçün qurğu</i>
8428	<i>Külək qurğusunun qülləsinin içərisində avadanlıqların və adamların qaldırılıb və endirilməsi üçün lift; biokütlə qurğuları və LED lampaların istehsalı üçün konveyerlər; günəş modullarında istifadə edilən şüşələrin daşınması üçün yarımavtomat qurğular</i>
8443 19 700 0	<i>LED lampaların istehsalı üçün trafaret çap maşınları</i>
8456 10 001 0	<i>Günəş modullarının kənarlarının kəsilməsi üçün lazer dəzgah</i>
8461 50 900 0	<i>Günəş modulları üçün metal folqaların kəsilməsi üçün dəzgahlar</i>
8471 50 000 0	<i>Külək enerjili elektrik qurğularında istifadə olunan, qurğunun parametrlərinə aid məlumatları toplamaq, saxlamaq və ötürmək üçün yaddaş qurğuları</i>
8479 50 000 0	<i>Günəş modullarının laminasiyası və modulların çərçivələnməsi, LED lampaların montajı və qablaşdırılması, LED lampaların istehsalı üçün SMD elektrik komponentlərinin avtomatik quraşdırılması və şüşə lövhələrin qaldırılması üçün qurğular</i>
8479 89 970 0	
8483 20 000 0	<i>Külək enerjili elektrik qurğuları rotorunun çarx topları</i>
8483 40 590 0	<i>Külək enerjili elektrik qurğularının reduktorları</i>
Qrup 85-dən	
8501 31 000 9	<i>Günəş elektrik və günəş istilik stansiyaları üçün PV hüceyrələri və fotoelementləri, optik konsentratorlar</i>
8501 61 800 9	<i>Külək enerjili elektrik qurğuları, geotermal stansiyalar və kiçik su elektrik stansiyaları üçün generatorlar</i>
8501 62 000 9	
8501 63 000 9	
8501 64 000 0	
8502 39 800 0	<i>Biokütlə qurğuları üçün resiver çənləri, bioqaz-elektrik generatorları, kogenerasiya qurğuları</i>
8503 00 990 0	<i>Külək enerjili elektrik qurğusunun rotoru (turbini), qandolası (kabinəsi), rotorun pərləri, disk bağlayıcıları, istiqamətləndirici aparatlar, küləyin istiqamətini təyin edən quyruq hissə</i>
8504 21 000 0	<i>Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, biokütlə qurğuları və kiçik su elektrik stansiyaları üçün güc, yağ, yüksəldici və ölçü transformatorları</i>

8504 22 100 0	
8504 22 900 0	
8504 23 000 0	
8504 32 000 0	
8504 33 000 0	
8504 34 000 0	
8504 40 820 0	<i>Kiçik su elektrik stansiyaları, günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları və istilik nasoslari üçün cərəyan düzləndiriciləri</i>
8504 40 840 9	<i>Külək enerjili elektrik qurğularının inverterləri</i>
8504 40 880 0	
8514 10 800 0	<i>LED lampaların istehsalı üçün lehim pastasını əritmə sobaları</i>
8515 19 000 0	<i>Elektrik naqillərinin günəş modullarına lehimlənməsi üçün cihazlar</i>
8517 61 000 9	<i>Kiçik su elektrik, günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasoslari və ölçü müşahidə stansiyaları üçün GSM radioötürücü qurğular</i>
8535 21 000 0	<i>Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, kiçik su elektrik stansiyaları, geotermal stansiyalar və istilik nasoslari üçün açarlar, yağ açarları</i>
8535 29 000 0	
8535 30 900 0	<i>Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları və biokütlə qurğuları üçün ayırıcılar</i>
8535 40 000 0	<i>Külək enerjili elektrik qurğularında quraşdırılması üçün ildırımötürənlər, ölçü-müşahidə stansiyaları üçün torpaqlama kabeli, paratoner dəsti</i>
8535 90 000 0	<i>Kiçik su elektrik, günəş elektrik və günəş istilik stansiyaları üçün elektrik paylayıcıları</i>
8536	<i>Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, biokütlə qurğuları, ölçü müşahidə stansiyaları, günəş panelləri və LED lampalar istehsal edən zavod üçün ayırıcılar, kabellərin birləşdirilməsi və toplanılması üçün qutu, kabel birləşmələri, kabel-rozetka dəsti, günəş panellərinin bloku (klem qutusu)</i>
8537 10 990 0	<i>Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, kiçik su elektrik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasoslari və ölçü-müşahidə stansiyaları üçün paylayıcı şit, idarəedici şkaflar,</i>
8537 20 910 0	

8537 20 990 0	<i>yüksəkgərginlikli mühafizəli kabinet</i>
8541	<i>Günəş panelləri və LED lampalar istehsal edən zavod üçün LED lampaların çipləri (ışığı diodları)</i> <i>Günəş panelləri, günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorlar</i> <i>Günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorlar</i>
8544 20 000 0	<i>Külək enerjili elektrik qurğularında, günəş elektrik və günəş istilik stansiyalarında istifadə edilməsi üçün günəş panelləri və LED lampalar istehsal edən zavod üçün optik-lifli kabel (LVS), elektrik güc kabelləri, kommunikasiya kabelləri, birləşdirici naqillər</i>
8544 49 200 0	
8544 49 950 0	
8544 49 990 0	
8544 60 100 0	
8544 60 900 0	
8544 70 000 0	
Grup 90-dan	
9015 80 110 0	<i>Ölçü-müşahidə stansiyaları üçün anemometr, piranometr, günəş elektrik və günəş istilik stansiyaları üçün günəş ölçü sistemi: aktinometr, pirqeliometr</i>
9015 80 930 0	
9026 20 200 0	<i>Ölçü-müşahidə stansiyaları üçün pyezoelektrik hava təzyiqi sensoru</i>
9030 32 000 0	<i>Günəş modullarının elektrik xarakteristikalarının yoxlanılması üçün tester qutusu, LED lampaların elektrik xarakteristikalarının yoxlanılması üçün qurğu, kiçik su elektrik stansiyaları üçün tənzimləyici qurğu</i>
9030 89 300 0	
9032	<i>Günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasoslari və kiçik su elektrik stansiyaları üçün avtomat elektron tənzimləyicilər, termostatlar</i>

[Bu qərar dərc edildiyi gündən 30 \(otuz\) gün sonra qüvvəyə minir və 10 il müddətində qüvvədədir \(«VneshExpertService» LLC\).](#)

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin

2015-ci il 10 iyul tarixli
264 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedicisi sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə

Siyahısı

<i>XİFMN üzrə kodu</i>	<i>Mal mövqelərinin adları</i>
<i>1</i>	<i>2</i>
<i>Qrup 84-dən</i>	
8471 70 500 0	yaddaş qurğuları: sərt maqnit disklərdə
8471 80 000 0	hesablayıcı maşınların digər qurğuları
8473 30 200 0	8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: elektron modulları
8473 30 800 0	8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: digərləri
<i>Qrup 85-dən</i>	
8528 51 000 0	digər monitorlar: yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan
8542 31 90	Elektron inteqral sxemlər: prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər: digərləri

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 7 (yeddi) il müddətində qüvvədədir («VneshExpertService» LLC).